

Azər TURAN (ƏBİLOV)

Filologiya üzrə fəlsəfə doktoru

Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

turan_1963@mail.ru

ƏLİ BƏY HÜSEYNZADƏNİN İ TÜRKOLOJİ QURULTAYA TƏQDİM ETDİYİ “QƏRBİN İKİ DASTANINDA TÜRK”

Açar sözlər: türkoloji qurultay, Qərb, Ə.Hüseynzadə, istiqlal, mifoloji

Key words: Turkology congress, West, A.Huseynzade, independence, mythological

Ключевые слова: тюркологический конгресс, Запад, А.Гусейнзаде, независимость, мифология

Əli bəy Hüseynzadə 1926-ci il fevralın 26-dan martın 6-na qədər I Türkoloji Qurultayın bütün iclaslarında iştirak edib. Türkoloji Qurultayla bağlı nadir gündəlik qeydlər yazıb. Martin 6-da Türkoloji Qurultayın son iclasında Fuad Köprülü, Oldenburq, F.F.Mentsellə yanaşı, Əli bəy Hüseynzadə də məruzə edib. Hüseynzadənin məruzəsi stenoqrama əlavə edilməsə də, “Qərbin iki dastanında türk” əsəri qurultaydakı məruzəsinin mətni olaraq həmin günlərdə Bakıda nəşr olunub. “Türkiai (türcologie) qurultay qapandı. Şimdi bənim söylədiklərim daha təfsilatlı olaraq bir kitab şəklində təb olunacaqdır” (Ə.Hüseynzadənin ailəsinə yazdığı məktubdan).

“Qərbin iki dastanında türk” XX yüzil türkoloji düşüncənin nadir örnəklərindən biridir. Əli bəy Hüseynzadə “Qərbin iki dastanında türk” risaləsində yənə də ənənəvi üslubuna sadıqdır. Bir risale yazıb ki, bir neçə risalə kimi oxumaq mümkün kündür, həm siyasi, həm estetik, həm də elmidir. Erudit zəka bu əsərdə də öz işini görüb. Amma əfsus ki, “Qərbin iki dastanında türk”ün türkolojidəki yeri hələ də müəyyənləşdirilməyib, yaxud yetərinçə etiraf olunmayıb.

... 1969-cu ildə Hilmi Ziya Ülken bildirirdi ki, "Burada tarixi şəxsiyyətlərin zaman və yer dəyişdirməsini Əli Turan işaret etməyorsa da, bu zətən həmən anlaşılmışdır... Əli Turanın burada türk istiqalal savaşına işaret etdiyi meydandadır" [1, s.8].

Ancaq Hilmi Zyanın dediklərindən qabaq Hüseynzadənin özü bu işaretə vermişdi: "Dərvisiş qeyrətilə, guya, Səlahəddin Əyyubinin vüquat və mücahidatını xəbər vermək istəyən böyük italyan şairi, eyni zamanda, adətən bir peygəmbər kibi zamanımızda, gözlərimizin önündə cərəyan etmiş və etməkdə bulunan vəqayeyi xəbər vermiş oluyor" [2, s.439].

Amma bu sözlər 1926-ci ildə deyil, 1923-cü ildə yazılıb. Çünkü 1926-ci ildə Bakıda nəşr olunsa da Torkvato Tassodan tərcümə etdiyi və "Qərbin iki dastanında türk"ə daxil edilmiş parça və yuxarındakı qeydlər 1923-cü ildə "İctihad" dərgisində dərc olunmuşdu.

Bu sətirlər isə Sadıq bəy Ağabəyzzadənin Parisdən İstanbula – Əli bəyə yazdığı 1923-cü il 1 iyun tarixli məktubundandır: "Həqiqətən Süleyman şahla bağlı epizod qeyri-adı dərcədə Türkiyədəki son hadisələrə uyğun gəlir".

Son hadisələr isə İstiqlal Savaşıdır.

Səməd Ağaoğlunun xatirələrinə istinadən düşünürəm ki, "Qurtarılmış Qüds"dən "İctihad"da dərc olunan hissəni Əli bəy Hüseynzadə 1918-ci ildə Azərbaycanda tərcümə edib [3, s.82].

... O. Bayramlı yazar ki, "Əli bəy Hüseynzadə haqqında yazılan tədqiqatlarda əsərin yalnız adı çəkilmişdir. Onun ideya və məzmunu barədə bir kəlmə danişilmamışdır" [4, s.45].

Amma danişilmişdi. 1927-ci ildə "Günəş" dərgisinə verdiyi müsahibədə onun nə üçün, hansı məqsədlə yazılmış ideyasına Əli bəy Hüseynzadənin özü aydınlıq gətirmişdi. Məqsəd sırf elmi, türkoloji səciyyə daşıyır. Digər tərəfdən, yuxarıda da xatırlatduğumuz kimi, Hilmi Ziya Ülken 1969-cu ildə çap etdirdiyi "Türkçülüyün və türk sosializminin babası Əli Turan" məqaləsində "Qərbin iki dastanında türk" kitabı üzərində ayrıca dayanmışdı.

Onu 1918-1920-ci illər arasında Azərbaycanda baş vermiş hadisələrə Hüseynzadənin münasibəti kimi təfsir edən alimlərimizlə mübahisə etmək niyyətində deyiləm. Amma, illah da Əli bəy Hüseynzadə tərəfindən "Qərbin iki dastanında türk"ün məhz bu kontekstdə düşünüldüyü qənaətinə də etibar edə bilmirəm. Niyə? Məsələn, Əli bəy "Luziada"nın yedinci nəğməsinin 79-cu bəndindən bir parçanı sitat gətirib. Bu parçada Kamoen's taleyindən şikayət edir. Marsın zülmünü xatırladır: "Göy dənizlərin mehalikinə, gah qəddar Mərrixin məzaliminə məruz qalıyorum" [2, s.413]. O. Bayramlı bu cümlədəki "Mərrix"i "Rusiyənin müstəmləkəçilik siyasetinə işarə" [4, s.110] kimi yozur. İnandırıcı deyil. Çünkü Yunan mi-

folojisində müharibə ilahi hesab olunan Marsla-Mərrixlə, Hüseynzadə əgər Rusiyənin müstəmləkəçilik siyasetinə işarə edibsə, o zaman "göy dənizlərin təhlükəsi" ilə də hansısa imperiyanın müstəmləkəçilik siyasetinə işarə etməli deyildimi?

Yaxud, "Portəgizi təsis edən zatın bir macar (yəni bir turanı) olduğunu" – ifadəsinin də keçdiyi mətn Əli bəyin kitabında aşağıdakı kimidir:

"Melind hökmədarına xitabən, Qama Avropaya dair çoqrafi bəzi məlumat verdikdən və "sevgili və məsud vətəni olan Luzitaniyayı bütün Avropanın "baş məqamında" gördüyü İspaniyanın ta təpəsinə çıxardıqdan sonra, Portəgizi təsis edən gənc Henri ilə onun oğlu Kral birinci Alfonsdan başlayaraq Afrika və hind səfərini əmr və təhiyyə edən kral Manuelə qədər Portəgiz tarixinin ən mühüm vəqayeyini hekayə ediyor. Bu hekayədən şayani-diqqət bir şey öyrənilərək, o da Portəgizi təsis edən zatın bir macar (yəni bir turanı) olduğunu" olduğunu

"Luziada"nın 3-cü və 8-ci fəslində buna dair məlumat vardır. 8-ci fəsle nəzərən: hinddə Kalikut şəhərində Pol Qama hindli nazirə Katuala Portəgiz bayraqlarında görünən rəsmləri və təsvirləri tərif edərkən Henri haqqında şu yolda izahat veriyor:

... "Bir də bayraqımıza ətfi-nəzər buyurunuz: bu, bizim ilk krallarımızın şanlı babasıdır, hər nə qədər əcnəbilər onun Loranda təvəllüdündən bəhs ediyorlarsa da, bizcə, o bir macardır..."

Demək oluyor ki, bu xüsusda başqa bir fikir təqib edən əcnəbi müvərrixlər varsa da, Portəgizin milli şairi krallıq müəssisinin macar olduğu qənaətindədir" [2, s.418].

"Azərbaycan məsələsi" kontekstində isə O. Bayramlı mətni belə təfsir edib:

"... Əli bəy Hüseynzadə Henrixin macar mənşeyindən söhbət açmaqla Rusiya imperiyasını təsis edən Mixail Fyodoroviçin alman mənşəli olmasına işarə edir. Romanovlar qədim boyar ailəsi olan Koşkinlərin bir tərəfini təşkil edir. Tarixi mənbələrə görə, böyük knyaz İvan Kalita zamanında (XIV əsrə) Moskvaya Prussiyadan şöhrətli, tanınmış bir şəxs gəlir. Moskvalılar ona Andrey Kabula adını vermişdilər. Onun oğlu Fyodor Koşkindən "koşkinlər" nəslini tövəyir. Koşkinlər XIV-XV əsrlərdə Moskva-da, sarayda mühüm mövqə qazanırlar. Koşkinlər nəslindən boyar Roman Yuryeviç Zaxarin nəslindən Romanovlar ailəsi tövəyir" [4, s.110].

Əgər Əli bəy Avropada türk izini arayırsa, bunun knyaz İvan Kalita, Prussiyalı tanınmış şəxsə, Koşkinlər nəslinə, Romanovlar ailəsinə nə dəxli?

Təqdim olunan parçanın mahiyyəti isə, heç şübhəsiz, "Bu hekayədən şayani-diqqət bir şey öyrəniyoruz ki, o da Portəgizi təsis edən zətin bir macar (yəni bir turanı) olduğunu" cümləsindədir.

"Azərbaycan məsələsi" kontekstində O. Bayramlınin belə bir açıqlaması da var:

“...Mehdi-zühurum. İslam dininə görə şəhid olan on ikinci imam Mehdi Sahibüzəmanın zühur olacağına işarədir” [4, s.116].

Əsərdə isə Mehdinin zühuruna dair heç bir işaret yoxdur. Şərhçi, sadəcə, mətnindəki sözü yanlış oxumuşdur. Belə ki, “Mən məşhur Qanq Nəhriyəm, həqiqi məhdi-zühurum sahəyi-səmadır. Rəfiqim olan mülk də Hind nəhridir ki, mənbəyi nəzərgahın bulunan şu dağın üzərindədir” [2, s.421]. “Məhdi-zühurum” meydana çıxdığım ocaq, qaynaq, beşik anlamına gəlir ki, bunun da izahı Hind mifolojisindədir. Hind mifik təsəvvürlərinə görə, Qanq çayı öz mənbəyini göylərdən – cənnətdən götürür. Yəni Qanq çayının məhdi-zühuru asımandır. Hind nəhrinin mənbəyi isə Tibet dağlarından və s.

Bizcə, “Qərbin iki dastanında türk”ün siyasi motivləri ilə yanaşı, əsasən onun türkoloji məhvərinə nəzər yetirmək daha uyğun olardı.

“Qərbin iki dastanında türk” Avropa ədəbiyyatında türk izlərini zərəbinə axtaran Ə.B. Hüseynzadənin elmi ideallarının yazısı, türk humanitar düşüncəsinin gələcək istiqamətlərini müəyyənləşdirən əsəridir.

“Qərbin iki dastanında türk” XVI əsrə yazılmış iki ədəbi abidədə, daha doğrusu, Qərb mədəni fikrində türk amilinə yanaşmanın üsullarını tədqiq edir. Və ədəbi abidələrə müqayisəli yanaşma metodunu da Azərbaycan ədəbiyyatşunaslığına ilk dəfə Əli bəy Hüseynzadə bu əsəri ilə təklif edir.

“Beynəmiləl ədəbiyyatdan türkə dair “Müntəxəbatı-ədəbiyyə” (Album xrestomati) vücudə gətirilməsi lüzumu” Əli bəy Hüseynzadənin Türkoloji Qurultayda irəli sürdüyü çox ciddi filoloji təkliflərdən biri kimi anlaşılmalıdır.

Yuxarıda xatırlatmışdıq. 1927-ci ildə Türkiyənin “Günəş” dərgisində “Müdərrisler qovğasına dair” Əli bəy Hüseynzadə ilə müsahibə dərc olunub.

“Köprülüzadə Fuad bəylə tarix-hüquq müdərrisi Yusuf Ziya bəy arasındaki elmi ixtilafa dair pək qiymətli alımlarımızdən Hüseynzadə Əli bəylə məcmuəmiz naminə bir mülaqat yapmaya qərar verdik. Hüseynzadə Əli bəy qədər bu bəhsdə söz söylemək səlahiyyətinə haiz olan kimse yoxdur... Hüseynzadə Əli bəy türkçü bir alim, alim bir türkçü, qədim lisanlara vəqif bir mütəvəhhir, pək yüksək bir elm və ədəbiyyat adamıdır. Vüqufi, tədqiqatı, tədəbbübəti çox elmi bəhslərdə bizi tənəvir və irşad edəcək ən əmin bir mənbədir...” [5, s.14].

Müzakirə olunan və Əli bəyə istinadən aydınlaşdırılması istenilən məsələ isə Orta Asiyada Yunan mədəniyyətinə oxşar bir mədəniyyətin mövcudluğu ilə bağlı idi. Həmin müsahibədə, əsasən, Köprülüzadə Fuad bəyin tərəfində olduğunu bəyan edən Əli bəy iştıqaq, yəni etimoloji məsələlərinə da toxunmuş, bunun elmdə yayındırıcı bir məsələ olduğunu xatırlatmış, sonda isə söhbəti “Qərbin iki dastanında türk”ün üzərinə gətirmişdi:

“Bundan naşidir ki, Bakı konqresi münasibətilə Bakıda nəşr etdiyim “Qərbin iki dastanında türk” risaləsinin başında:

“– Klassik ədəbiyyatda, məsələ “İlliada”da və “Eneida”da türk izləri görünəməyir” demişdim və türk izlərini “Luzia” ilə “Qurtarılmış Quds”dən etibarən arayıb ortaya çıxarmışdım” [5, s.15].

“Qərbin iki dastanında türk” Türkiyə türkolojisinin həqiqi mənada böyük çarşışmalar, bəlkə də böhranlar dövründə qələmə alınıb. Əsasən Yusuf Ziya Özərin təmsil etdiyi cərəyan – Adəmdən başlamış Misir sironlarına qədər, yunanların əsl-nəsəbindən tutmuş dünyada mövcud olan hər şeyin türk başlangıcını iddia edən kəsimlə sirf elmə dayanan və Fuad Köprülüün öncüllük etdiyi alımlar arasında qızığın mübahisələrin getdiyi bir dövrdə, daha doğrusu, ondan bir neçə il əvvəl Əli bəy Hüseynzadə “Qərbin iki dastanında türk” əsərini yazmışdır. Və Əli bəyin təklif etdiyi prinsipləri dörd il sonra Atatürk “Türk Tarihi Tezi”nin yaradılması ilə bağlı ideyani ortaya qoymaqla ümumtürk tarixşünaslığının ana xətti kimi bəllirləmişdi.

“Qərbin iki dastanında türk”ün ister Türkiyə, isterse də Azərbaycan tarixşünaslığında həm o dövrdə, həm də indi məhz bu baxımdan diqqətə alınmaması, hələ də Əli bəy Hüseynzadənin universal şəxsiyyətinin, elm aləmində kimliyinin tam aydınlığı ilə görünməsinə, bilinməsinə engel olmaqdadır.

Əli bəy Hüseynzadənin “Qərbin iki dastanında türk” əsərində təqib etdiyi qayə türk məsələsidir. Dünya üçün türk kimdir? Dünya ədəbiyyatında türk izləri nə vaxtdan görünməyə başlayı?

1926-ci ildə əsərin ilk səhifəsində, 1927-ci ildə isə Orhan Seyfiyyə verdiyi müsahibədə Əli bəy “Homerdə, Vergilidə türk yoxdur”, – deyə yazsa da, otuzuncu illərin ortalarında yenidən adlarını çəkdiyi antik müəlliflərə qayıdır. Homerdən “Troya pərisinin hekayəti”ni, Vergilidən “Troyanın son gecəsi Eneyin başından keçənlər”i tərcümə edirdi. Deməli, Homerdə, Vergilidə Troyadan – Çanakkalanadan, etrusklardan nişanələr tapmışdı. Hüseynzadə üçün belə fərqləndirmələr ciddi əhəmiyyət daşıyır. Təbəssüm dolu gözləriylə dönyanın hansı tərəfinə boyanırdısa, orada mütləq mənada tarixinə basılmış türk damgasını, türk izini axtarırdı. Çünkü o, 1905-ci ildə Amerika qızıldərililərinin mənşəyi barədə məqa-

lə yazar, Kentavr obrazının türk olduğunu xatırlatmağa ehtiyac duyan, 1920-ci illərdə Yusuf Ziya, Rəşid Qalib, Şövkət Əziz Kansu kimi Türkiyə alımlarının qaldırıldığı məsələlər barədə hələ 1905-ci ildə "Elmi-əlsineyi-qiyasiyyədən bir nəbzə"ni qələmə alan Hüseynzadə idi. 1907-ci ildə hər-dansa yadına düşmüştü ki, "Müvərrixi-şəhər Karamzin, ədibi-şəhər Turge-nev, şairi-şəhər Derjavın, üdəbadan Radişev, Bulqakov, Çomina xanım, elmi-iqtisad üləmasından Toqan Baranovski və bir çox sairələri hər türk və tatar nəslindən (bəzisi tatar xanları nəslindən) bulunduqları kibit məş-hur şair Jukovskinin də validəsi osmanlı türklərindəndir... Bunlardan Der-javin Bəhrəm Mirzənin əhəfadından olub Böyük Katerina dövründə rus şüərəsinin sərəfəzisi (Əli bəyin bu məqaləsindən dörd il sonra, 1911-ci ildə "Türk Ocağı"nda Yusif Akçura eyni məzmunlu konfrans keçirdi – müəllif.) idi" [6, s.142]. 1915-ci ildə Alman muzeylərindən birində Orta Asiyadan Berlinə aparılmış heykəllərlə, freskalarla maraqlanmışdı. Asya-yi-Vüstada heykəl sənətinin, freskalarının antik yunan heykəlləri, freska-ları ilə eyniyyət təşkil etdiyini görüb heyrətlənmişdi. 1926-ci ildə isə ilk dəfə Qərbim iki ədəbi abidəsində, hətta düşmən kimi qəbul edilsələr belə, türkün varlığını kəşf edib onu qatrə-qatrə izləmişdi. Ömrünün sonuna qə-dər də bu duyğularla yaşadı. 1927-ci ildə diqqətini hərb ilahi Areslə Mar-sın adlarındakı "Ar" kökünə yönəltdi. Ar-Ər müşabihətini, uyğunluğunu görüb sevindi. 1930-cu illərdə Yunan mifolojisindəki atəş ilahəsi Hestia isminin etimolojisini türkçə isti anlamında şərh etdi. Çünkü Əli bəy Hü-seynzadə dünyani türkün evi kimi dərk edən bir mütəfəkkir idi və gənclik çağlarında bu yolda, hətta ifrata varmaqdan belə çəkinməmişdi. Mifoloji-yə hədsiz bağlılığının kökündə də irqinə, daşıdığı qana, mənsub olduğu millətə bəslədiyi sonsuz sevgisi tügən edirdi. Türkün izini həm Yerdə, həm də Goydə axtaran Hüseynzadə son nəticədə yenə də elmə əsaslanan yolun daha uyğun olacağını bəyan edirdi. Başqa sözlə, həm Yusuf Ziyani vəcdə gətirir, həm də Fuad Köprülünün əsaslı qənaətlərinə dayaq dururdu.

ƏDƏBİYYAT

- Hilmi Ziya Ülken. "Türkçülüğün ve Türk Sosializminin Babası Ali Turan" "Yeni İnsan" dergisi, sayı 84, 1969.
- Əli bəy Hüseynzadə. Seçilmiş əsərləri. Bakı, "Çaşioğlu", 2007.
- Ağaoğlu Samet. Babamın Arkadaşları. İstanbul, 1969.
- Əli bəy Hüseynzadə. "Qərbim iki dastanında türk". "Ağrıdağ", Bakı, 1998.
- Orhan Seyfi. Müdeccisler kavgasına dair" Ali bəy Hüseynzadə ilə mulakat. Güneş. 15 nisan 1927, sayı: 8.
- Turani. Türk dilinin vəzifəyi-mədəniyyəsi. "Füyuzat", 1907, № 9.
- Həbibbəyli İ. Ədəbi şəxsiyyət və zaman. Bakı, "Elm və təhsil", 2017.

Azer Turan (Abilov)

"TURK IN TWO EPOSES OF WEST" PRESENTED BY ALI BEY HUSEINZADE TO THE FIRST TURKOLOGY CONGRESS

Summary

In the article is dealt with the work "Turk in two eposes of West" by Ali bey Huseinzade – a founder of national and turanism ideology, which was not extensively studied. The work "Turk in two eposes of West" by Ali bey Huseinzade making a report with Fuad Korpulu, Oldenburg, F.F.Menstell at the first Turkology congress held in Baku, has been published as a report. In the article main ideas of the work become a object of study on the basis of substantial facts, and explained current results from the polemic aspect in this direction.

Азэр Туран (Абилов)

ДОКЛАД АЛИ БЕКА ГУСЕЙНЗАДЕ «ТУРОК В ДВУХ ДАСТАНАХ ЗАПАДА», ПРЕДСТАВЛЕННЫЙ НА I ТЮРКОЛОГИЧЕСКОМ СЪЕЗДЕ

Резюме

В статье говорится о мало распространённом произведении основоположника национальной идеологии и концепции туранизма Али бека Гусейнзаде «Турок в двух дастанах Запада». Текст этого произведения, изложенного Али беком Гусейнзаде на I Туркологическом конгрессе, проводившемся в Баку в 1926 году, наряду с Фуадом Кёрпюлю, С.Ольденбургом, Ф.Ф.Менцелем, позже был издан в качестве доклада.

Предметом анализа в статье является идеальная направленность произведения, подтверждённая аргументированными фактами; в полемическом аспекте разъясняются заключения, имеющиеся в науке в этом направлении.